

**UOT: 93**

**Dilarə HACIYEVA**

**Bakı Slavyan Universiteti, t.ü.f.d., dosent**  
**dilara.haciyeva@mail.ru**

**AZƏRBAYCANIN QARABAĞ REGIONUNUN QƏDİM  
ŞƏHƏRLƏRİ ERMƏNİSTANIN SİYASI-İDEOLOJİ VƏ HƏRBİ  
HƏDƏFİNĐƏ**

**ANCIENT CITIES OF THE KARABAKH REGION OF  
AZERBAIJAN ARE POLITICAL IDEOLOGICAL AND MILITARY  
GOALS OF ARMENIA**

**ДРЕВНИЕ ГОРОДА КАРАБАХСКОЙ ОБЛАСТИ  
АЗЕРБАЙДЖАНА ЯВЛЯЮТСЯ ПОЛИТИЧЕСКИМИ  
ИДЕОЛОГИЧЕСКИМИ И ВОЕННЫМИ ЦЕЛЯМИ АРМЕНИИ**

**Xülasə:** Məqalədə Azərbaycanın Qarabağ regionunun şəhərlərinin dövrü, yaranma zəminini, tipləri, əhalisinə dair ümumi məlumatlar verilir. Azərbaycanın bu qədim və orta əsr şəhərlərinin bütün funksiyaları, ölkənin həyatında oynadığı rol, bunlara qarşı əsassız iddialar və vurulan ziyan öz əksini tapır. Eyni zamanda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ ərazisində əsassız iddiaları ilə başlamış münaqişə, Azərbaycan şəhərlərinə aid saxta tarixi əsərlər və ideologiya əsasında törətdikləri müharibə, ərazi işğallarının səbəbi, mahiyyəti açıqlanır. Qarabağda vaxtilə mövcud olan şəhərlər haqqında, faktiki olaraq Ermənistanın I Qarabağ müharibəsi dövründə və işğal altında saxladığı dövrdə Azərbaycan şəhərlərini dağıtması onların əsassız iddialarının əsl mahiyyəti şərh edilir. Həmin şəhərlərin ermənilərə məxsus olmasına dair vaxtilə “əsərlər” yazan erməni “tarixçilərinin” saxtakarlığı sübut olunur. Həmçinin, Ermənistanın əsassız iddia hədəfinə çevirdiyi, 30 il işğal altında saxladıqdan sonra azad edilmiş bu şəhərlərin real tarixi və bu günki vəziyyəti əksini tapır.

**Açar sözlər:** Azərbaycan Respublikası, Qarabağ regionu, Ermənistan, şəhər, işğal.

**Abstract:** The aim of the subject is to take into your account the conflict of Armenia's occupation with baseless claims of Nagorno-Karabakh

territory of Azerbaijan, the war committed with fake historical works and ideologies in the cities of Azerbaijan, the reasons of territorial occupations.

From this point of view, the subject reveals the facts that during the First Karabakh war, some armenian counterfiers writing fake "works" tried to prove that some Azerbaijani cities belonged to Armenia. They devastated all cities keeping under aggression. The period of these cities, the ground of their origin, types, the essence and consequences of the claims against them are explained. All the functions of these Ancient and Middle Ages Azerbaijan cities, their roles in country's life, groundless claims and hard consequences have been denoted.

**Key words:** Azerbaijan Republic, the Karabakh region, Armenia, city, occupation.

**Резюме:** В статье представлены общие сведения о периоде, происхождении, типах и населении городов Карабахского региона Азербайджана. Отражены все функции этих древних и средневековых городов Азербайджана, роль, которую они играют в жизни страны, необоснованные обвинения в их адрес и нанесенный ущерб. В то же время в конфликте, начавшемся с необоснованных претензий Армении на территорию Нагорного Карабаха, войне, совершенной на основе фальшивых исторических произведений и идеологии азербайджанских городов, раскрываются причины и сущность территориальной оккупации. Объясняется истинная сущность их безосновательных утверждений о городах, которые когда-то существовали в Карабахе, а на самом деле – разрушении азербайджанских городов Арменией во время Первой карабахской войны и оккупации. Доказана лживость армянских «историков», когда-то написавших «сочинения» о принадлежности этих городов армянам. Он также отражает реальную историю и нынешнее положение этих городов, на которые Армения безосновательно претендовала и которые были освобождены после 30 лет оккупации.

**Ключевые слова:** Азербайджанская Республика, Карабахский регион, Армения, город, оккупация. The old cities have become a political-ideological and military target.

#### Giriş

Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biri, ulu tarixə malik şəhərlər diyarıdır. Tədqiqatlar göstərir ki, ölkənin tarixində baş verənlər onun şəhərlərinin həyatına da təsir etmişdir. İnkişaf və tənəzzül dövrləri biri-digərini əvəz etmişdir.

XIX əsrda Cənubi Qafqazda Qacarlar dövləti ilə çar Rusiyası arasında gedən müharibələrin nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Türkmançay müqaviləsindən sonra Qacarlar və Osmanlı arazisindən erməni ailələri köçürüllüb Azərbaycan torpaqlarında yerləşdirildi. Bu ərazidə möhkəmlənən ermənilər yerli xalqlara qarşı əsassız ərazi iddiaları irəli sürdürlər, havadarlarının köməkliyi ilə etnik təmizləmə apardılar. Nəhayət ermənilər üçün XX əsrin əvvəllerində İrəvan şəhəri da verilməklə Ermənistan dövləti və Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı. XX əsrin sonlarında Ermənistan hərbi tacavüzla Azərbaycan Respublikasının DQMVi -nı və ona bitişik 7 rayonunu işğal etdi. Keçən 30 il ərzində sülh yolu ilə münaqişənin həlli Hökümlərin imkan verməməsi, əksinə yeni ərazi təhdidləri və hərbi həmlələr etməsi Azərbaycan dövlətini əks-həmlə tədbirləri görməyə vadar etdi. Nəticədə işğal olunmuş ərazilərdə azad edildikcə bütün şəhərlərin tamamilə dağıldığı məlum oldu. Bununla da erməni ideologiyasında kök salmış, Qarabağ regionundakı qədim şəhərlərin "ermənilərə məxsus" olması barədə fikirlərinin saxta, casf olmuş olduğu meydana çıxdı. Bir daha məlum oldu ki, heç vaxt erməni kimi qoşusu olan xalq onların uydurma, saxta tarix yazılmışına gör yummamalı, laqeyd qalmamalıdır. Vaxtıla, erməni "tarixçilərinin" Azərbaycanın bir sıra, xüsusilə Qarabağ bölgüsündəki şəhərlərinin erməni şəhərləri kimi qələmə verilir, həmin şəhərləri "azad etmək" üçün şirnəkləndirildi. Məlumdur ki, sovetlər dövründə müəyyən səbəblərdən bu əməllərin iç üzünün açılmasına maneolər tövdi. Artıq indi 44 günlük Vətən müharibəsinə qalib ordumuz həmin şəhərlər işğaldan azad edildi. Eyni zamanda ermənilərin Azərbaycan şəhərlərinə əsassız iddialarına da son qoyuldu.

*Azərbaycanın Qarabağ regionunun qədim şəhərləri və onların ermənilərin hədəfinə çevrilməsi*

Azərbaycanda, onun əzli və əbədi ərazilərindən biri olan Qarabağ regionunda yaranaraq inkişaf etmiş qədim şəhərlər nəinki Azərbaycanın, həmçinin Qafqaz regionunun tarixində mühüm yer tutur.

Azərbaycanın Qarabağ regionunda yaranmış qədim və orta əsr şəhərlərinin ümumi cəhətləri ilə yanaşı, həm də özünəməxsus xüsusiyyətləri və funksiyaları olmuşdur.

Məlumdur ki, tarixən şəhərlər inzibati, hərbi, ticarət və dini mərkəzlər kimi meydana çıxmışdır. Şəhərlərin yaranma zəminindən asılı olmayaraq bəzi ümumi cəhətlər də vardır ki, bunların hamısını birləşdirir. Məsələn, şəhərlərin özünəməxsus xüsusiyyətləri ilə bərabər, eyni zamanda onların həyatında elə ümumi cəhətlər meydana çıxmışdır ki, bunlar da şəhərlərin bir-biri ilə oxşarlığını əks etdirməklə tarixin müəyyən dövrlərində ümumi bir silsilə təşkil etmişdir. Təsərrüfatın inkişafı ilə əlaqədar olaraq yeni şəhərlər ilə ya-

naşı, sənət və ticarət də qabarıq şəkildə özünü göstərmiş, yaşayış məskənlərinin gələcək təleyini həll etmişdir. Bu, yeni xüsusiyyət kəsb edən yaşayış məskənlərinin - ətrafi müdafiə istehkamı ilə əhatə olunan, bir-birinə yaxın, səra ilə düzülmüş yaşayış evləri olan, xüsusiş sənət və ticarət adamlarının toplandığı mərkəzin - şəhərin yaranmasına səbəb olmuşdur.

Qadim yunan, latın, alban, gürçü, ərəb fars və türkdilli mənbələrdə Azərbaycanın qadim şəhərlərinə dair maraqlı məlumatlar öz əksini tapmışdır.

Antik mənbələrdə Albaniyada (Azərbaycan) 26-dan çox şəhərin olduğunu bildirilir. Bunların bir neçəsinin Qarabağ regionunda mövcud olması istisna deyil.

Azərbaycanın Bərdə şəhəri yaxınlığında Kalankat kəndində yaşamış alban katolikosu Moisey Kalankatlinin "Albaniya tarixi"ndə bir sıra şəhərlərin adı çəkilmişdir. Bu əsərdə Albaniyanın qadim şəhərlərinin iqtisadi, siyasi, mədəni tarixinə dair maraqlı məlumatlar verilmişdir [1].

XX əsrin ortalarından etibarən Azərbaycan arxeoloqları tərəfindən arxeoloji qazıntılar nəticəsində şəhər tipi yaşayışın qadim izləri aşkar edilmişdir. Bu, şəhərlərin tədqiqi onların tarixinin və inkişaf mərhələlərinin öyrənilməsinə imkan vermişdir. Azərbaycanda mövcud olan abidələr və tikinti qalıqları alban-xristian və ondan sonrakı müsəlman Şərqi tipində yaranmış tarix və mədəniyyət abidələrinin həmin dövrün tikinti mədəniyyətini, memarlıq və incəsənət tiplərinin əlaqəsini və inkişaf ardıcılığını izləməyə imkan verir [2]. Qədim dövrdə formalasən, ilk və inkişaf etmiş orta əsrlərdə müəyyən inkişaf yolu keçən şəhərlərdə şəhərsalma mədəniyyətinin, şəhər əhalisinin məşəf səviyyəsinin, bütün sənət növlərinin inkişafına səbəb olan proses baş vermişdir. Aparılmış arxeoloji tədqiqatlar müxtəlif zamanlarda, müxtəlif tipli və xarakterli qadim şəhərlərimiz haqqında geniş məlumat verməyi imkan yaradır.

Məlumat üçün deyək ki, bu şəhərlər iqtisadi, hərbi və dini zəminda yaradılmışdır.

**Iqtisadi zəmindo yaranmış şəhərlər.** Bərdə şəhəri Azərbaycanın zəngin tarixi keçmişə malik, qadim şəhərlərindən biri, Qarabağ regionunun isə ən qadim şəhəridir. Azərbaycanın qadim şəhər mədəniyyətinin əsas xüsusiyyətlərini özündə eks etdirən və eyni zamanda əlkəməzin siyasi hə-yatunda xüsusi yeri ilə fərqlənən Bərdə həmin mədəniyyətin davam etməsində rolü böyükdür. Bu şəhər qadim beynəlxalq ticarət yollarının üstündə siyasi, iqtisadi və mədəni həyatunda mühüm rol oynamışdır. Iqtisadi zəmindo yaranmış Bərdə şəhəri digər əlamət və xüsusiyyətləri ilə bərabər qadim ipək yolunun fealiyyətində mühüm yer tutmuşdur. Bərdə ilk orta əsrlərdə ipək ticarətində tranzit rolü oynamış, eyni zamanda ipək istehsalı mərkəzi olmuşdur.

Tarixi-arxeoloji tədqiqatlar zamanı müəyyən edilmişdir ki, Albaniyanın (Azərbaycan) Utı nahiyəsinin mərkəzində, Kür və Tərtər çayları arasın-

da ilk insan yaşayışı daş dövründən başlanmış, tunc və dəmir dövründə, bütün bəşər cəmiyyətində olduğu kimi təsərrüfatın inkişafı, sənət və ticarətin meydana çıxmazı nəticəsində şəhər-Bərdə yaranmış və inkişaf etmişdir.

Bərdə şəhəri Şərqi şəhərləri tipinə uyğun əlamətləri ilə bərabər, özünməxsus plan qurulusuna malik olmuşdur. Bərdə strateji cəhətdən əlverişli, iqtisadi baxımdan inkişaf etmiş şəhər kimi erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi və mədəni mərkəzino-paxtakistuna çevrilmişdir.

Bərdə şəhərinin siyasi hayatı Albaniya dövlətində baş vermiş siyasi hadisələrlə sıx bağlı olmuş, başqa sözlə, Bərdə şəhərinin siyasi tarixi Albaniyanın siyasi tarixinin fəvqündə dayanmışdır. Belə ki, Bərdə Albaniya dövlətinin xarici mülkaxılələrə qarşı savaşlarının, habelə daxili çəkişmələr əleyhinə mübarizəsinin mərkəzində dayanmışdır. Həmin dövrdə Albaniya qadim dövlətçilik ənənələrinə malik olan, bu ənənələr üzərində möhkəmlənən və öz müstəqilliyini qorumaq uğrunda gərgin mübarizə aparan dövlətlərdən biri olmuşdur. Bərdə Albaniyanın paxtakistuna şəhəri kimi ictimai hayatın bir sıra amillərini - hərbi-strateji, inzibati, sənətkarlığı və ticarəti, din və mədəniyyəti özündə cəmləşdirərək hərbi güclə, siyasi nüfuzu, iqtisadi və mədəni əlaqələrə malik olmuşdur.

Bərdə ilk orta əsrlərdə iqtisadi, ictimai, siyasi və mədəni cəhətdən intensiv inkişaf dövrü keçmişdir. Yalnız arxeoloji qazıntılar vəsítəsilə müəyyənləşdirilən antik şəhərin mədəni təbəqəsi üzərində xeyli sonralar yenidən tikilmiş ilk orta əsr şəhəri yeni forma və quruluşa malik olmuşdur. Həmin dövrdə şəhərin orası təqribən 40 hektar tərtib edilmişdir.

Bərdənin daxili şəhərlərarası, həmçinin beynəlxalq su və karvan ticarəti yollarının üstündə yerləşməsi şəhərin sürətlə inkişaf etməsinə səbəb olmuşdur. Qədim "İpək yolu" Bərdə şəhərinin inkişafında mühüm rol oynamışdır.

Mənəvi mədəniyyət baxımdan da Bərdə şəhəri böyük tarixi ənənəyə malik olmuşdur. Bərdədə çoxlu elm, təhsil ocaqları yaradılmış, şəhər əlkənnin mühüm mədəniyyət mərkəzindən çevrilmişdir. Bərdədə alban əlifbası ilə tarixi və badii əsərlər yazılımış, bir çox dillarda yazılmış dövrün xeyli qədim dünyəvi və dini əsərləri alban dilinə tərcümə edilmişdir. Azərbaycan tarixinin günümüzə qədər gəlib çatan yazılı mənbəyi M.Kalankatlinin "Albaniya tarixi" əsəri məhz Bərdədə yazılmışdır [3].

Orta əsrlərdə beynəlxalq ticarət yollarının üstündə yerləşməsi Bərdəni Avropanın və Asiyadan bir çox şəhərləri ilə əlaqələndirmiş, bu da şəhərin tərəqqi etməsində böyük rol oynamışdır. Bərdə şəhəri həmin dövrdə Qafqazdan keçən tranzit ticarət yollarının üstündə yerləşən mühüm məntəqə və eyni zamanda Cənubi Qafqazın ticarət yollarının mərkəzi olmuşdur. Mənbə-

lərde və tarixşünaslığımızda bu - Bərdə-Bab ül-Əvvab, Bərdə-Ərdəbil, Bərdə-Dvin, Bərdə-Tiflis ticarət yolları kimi qeyd edilmişdir [4].

Bərdə şəhəri XV əsrədək əlkənin mərkəzi zərbxanası olmuşdur. Müxtəlif dövrlərə və müxtəlif hökümətlərlərə aid pullar bu şəhərin zərbxanalarında kəsilmişdir. Təsadüfi deyil ki, Bərdədə tək-tək pulardan başqa müxtəlif metallardan kəsilmiş pullardan ibarət 4 dəfənə aşkar edilmişdir [5].

Bərdə X əsrin 40-ci illərində (944/45-ci il) rusların hücumu nəticəsində dağıdılmış, yandırılmış, bununla da şəhər təməzzüllə uğramış, XII əsrin birinci rübündən etibarən Bərdə Azərbaycan Atabəyləri dövlətinin tərkibində olmuş, Şəmsəddin Eldəniz 10 il müddətində şəhəri yenidən bərpa etdimişdir.

Bərdə şəhəri XVIII əsrin sonlarından etibarən yenidən inkişaf etməyə başlamışdır. Şəhər həyatını öz qədim bünövrəsi üzərində davam etdimişdir. Hazırda Bərdə Azərbaycan Respublikasının Qarabağ regionunda böyük rayon mərkəzlərindən biri kimi inkişaf edir. Təssüsü ki, Azərbaycanın Qarabağdakı şəhərlərinə uydurma, saxta tarixlər yazmaqla işğala don geydirmək istəyən ermənilər Bərdə kimi qədim şəhər dair iddialarını gerçəkləşdirə bil-mədikləri üçün yeni bir xəyanata ol atdı. Belə ki, II Qarabağ müharibəsində Bərdə şəhərinə roket zərbələri endirməklə bəşəri bir cinayət törətdilər. Şəhərlərimizin tarixinə həmin tarixi xəyanət günü kimi daxil etdilər.

**Hərbi zəmində yaranmış şəhərlər.** Tarixi-arxeoloji tədqiqatlar göstərir ki, Azərbaycanda ilk orta əsrlərə aid mündəfiə tikililəri də meydana gəlmİŞdir. Bunnar da həmin dövrün şəhər tipli maddi mədəniyyət abidləri sırasına daxildir. Bu tikililərin böyük bir qrupu mündəfiə istehkamlarıdır. Bizans, Xəzər, Sasani, sonralar isə əreb Xilafəti təhlükəsinə qarşı ucaldılan mündəfiə sədləri Azərbaycanın şəhərsalma mədəniyyətində xüsusi bir mərhələ təşkil etmişdir.

Azərbaycanın qədim şəhər tipli abidlərindən biri də Qarabağın möhtəşəm mündəfiə tikilisi Kəlbəcər rayonu ərazisində yerləşən Çarabət qalasıdır. Bu, Yuxarı Qarabağ ərazisində mövcud olan Albaniya dövründə bünövrəsi qoymuş nadir tikililərdəndir. Həmin abidə çox mürəkkəb plan quruluşuna malikdir. Azərbaycanın digər ərazilərində olan Albaniya dövründə dair şəhər-qalalar da həmin abidənin oxşarlarıdır. Bu qalaya gedən yollar Ermənistən hərbiçiləri tərəfindən zəbt edildiyi üçün dağımış, hərəkət üçün yarasız vəziyyəti düşmüş, abidə də baxşımsız vəziyyətə düşmüştür.

**Dini zəmində yaranmış şəhərlər.** Albaniyada IV əsrə xristianlığın dövlət dini kimi qəbul olunması ölkədə xristian ehkamların müvafiq məbədlərin inşa edilməsinə və onun ətrafında şəhər tipli yaşayış məskəninin yaranmasına səbəb olmuşdur. Bu zaman xristian dini zəminində xeyli abidə yaranmışdır. Bu şəhərlərdən biri də sonradan Govurqala adlandırılan yaşayış məskənidir. 1958-ci ildə ilk dəfə burada arxeoloji tədqiqatlar aparılmış, III-

V əsrlərdən X-XI əsrlərə qədər mövcud olmuş şəhərin yerində 4 m qalınlığında mədəni təbəqə müəyyənləşdirilmişdir [6].

Govurqala adlandırılan bu abidə ermənistən arxeoloqları tərəfindən saxta tarix yazılıması üçün cəlb edilmiş, qanunsuz yollala tədqiqat aparılan zaman dağıntılara məruz qalmışdır.

Qarabağ ərazisində öyrənilən, orta əsr şəhərlərinin əsas xüsusiyyətlərini əks etdirən, Amaras məbədi də (Xocavənd rayonu) maraqlı abidələrdəndir. Məbəd Ağoglan çayının sol sahilində "Müqəddəs" dərədə tikiilmişdir. O, Amaras adlanan qədim şəhər yerinin mərkəzində yerləşmişdir. Bu abidə dəfələrlə yenidən qurulmuş, bərpa olunmuşdur. Amaras (Ağoglan) məbədi V əsrin sonu - VI əsrin əvvəlinə aid edilmişdir [7].

Mənbələrdə Amarasın hələ xristianlıqdan əvvəlki dövrdə dini ayin ocağı olmasına, IV-IX əsrlərda şəhər tipli yaşayış məskəninə çevrilməsinə dair məlumatlar verilmişdir. Ölkədə xristianlığın qəbulundan sonra xristian misionerləri məhz Amarası özlərinə məskən seçmişlər. Xristianlıqdan əvvəl dini mərkəz kimi tanınması Alban xristianlığının möhtəşəm ziyyarətgahı Amarasın ("Ağ hun" mənəsi kəsb edir) burada yerləşməsinə səbəb olmuşdur [8]. Amaras məbədi alban-xristian monastri əlamətlərini özündə əks etdiriyi üçün erməni ırqiqoryan məbədi şəklinə salınması üçün xarici görkəmi dəyişdirilmiş, saxtalasdırılmışdır. Bundan sonra Xudavəng, Gəncəsər məbədləri də erməni saxtakarlığına məruz qalmışdır.

Azərbaycanın Qarabağ regionunun qədim yaşayış məskənləri üzərində yaranmış şəhərlərindən biri də XVIII əsrə Qarabağ xanı Pənahəli xanın saldırdığı Şuşa şəhəridir. Şuşa təbii və sənvi istehkamlarla əhatə olunan qala-şəhər kimi yaranmış və möhkəmləndirilmişdir. Şəhərdə inzibati, şəxsi binalar, iqtisadi-ticarət əhəmiyyətli mərkəzlər və dini tikililər yaradılmışdır. Şuşa şəhəri Ermənistən hərbi qüvvələri tərəfindən 1992-ci ildə işğal edildikdən sonra xarabalığa çevrilmişdir.

Yuxarıda şəhər etdiyimiz şəhərlərin müəyyən dövrlərində müxtəlif səbəblərdən dağılması tarixin acı səhifələrinə çevrilmişdir. İnsan cəmiyyətinin inkişaf mərhələlərində inqilablardan biri sayılan şəhərlər zaman keçidkəcənənə, mənəvi istinad mənbəyinə çevrilmişdir.

Ermənistən Yuxarı (Dağlıq) Qarabağa əsassız iddiaları və hərbi təcavüz ilə başladığı I Qarabağ müharibəsi Azərbaycanın 20 % ərazisinin işğali ilə nəticələndi. Otuz ildən artıq (1991-2021) müddətə Ermənistən işğal altında saxladığı şəhər və kəndləri dağıdır xarabalığa çevirdi. 2020-ci ilin sentiyabrından başladığı yeni həmələ zamanı Azərbaycanın dinc şəhərlərini hədəfə aldı. Ermənistən hərbi qüvvələri Azərbaycanın cəbhə bölgəsin-

dən uzaqda yerləşən Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Beyləqan və digər şəhərlərinə raket zərbələri endirdi [9].

2020-ci il oktyabrın 28-də Qarabağ regionunun ən qədim şəhəri Bərdə - dinc sakinlərin sıx hərkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə böyük dağıdıcı qüvvəyə malik ballistik "cluster" tipli 2 ədəd raket zərbəsi endirdi. Nəticədə 22 nəfər həlak oldu, 70 nəfər isə müxtalif dərəcəli bədən xəsarətləri aldı.

#### Nəticə

Yazılı mənbələr və tədqiqatlara əsasən sübut edilmişdir ki, Albaniyada xüsusilə də Qarabağ regionunda qədim dövrdə yaranmış şəhərlər Azərbaycana və onun yerli sakinlərinə - türklərə məxsusdur.

Albaniyada xristianlığın rəsmi dövlət dini kimi qəbul edildiyi vaxtdan etibarən mösət arxitekturası cəhətdən yeni formalı tikililər meydana çıxmışdır. Məlumudur ki, IV-VII əsrlər tikinti mədəniyyəti xristian arxitekturası tipində yaradılmışdır. Bu şəhərlər və şəhər tipli abidələr illər orta əsrlərdə xristianlığı sonra isə müsəlmanlığı qəbul etmiş yerlər azərbaycanlı-türk xalqlına məxsusdur.

Erməni ideoloqları Qarabağ regionundakı xristian abidələrinin oxşarlıqlından istifadə edərək alban-xristian abidələrini "erməni-qırğıyan abidələri" kimi qələmə verməyə bu bölgənin qədim dövrdə ermənilərə məxsus olmasına inandırmağa çalışmışlar. Halbuki, Qafqazda XIX əsrə qədər kütləvi erməni etnosu olmamışdır. Qarabağdakı şəhərlərin, torpaqların və abidələrin ermənilərə aid olması mümkün deyil. Bütün bunlara baxmayaq, Ermənistən ideoloqları – tarixçi və siyasətçiləri saxta tarixi əsərlər yazaraq erməni xalqlını Qarabağın Ermənistana birləşdirilməsinə şirnkləndirmişlər. Bununla da Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münəaqışəsi meydana çıxmışdır. XX əsrin əvvəllərində başlayan bu iddia həmin əsrin sonlarında Ermənistən hərbi hissələrinin Azərbaycana tacavüzü 20% ərazisini Yuxarı (Dağlıq) Qarabağ regionu və ətrafındakı 7 rayonu işgal etməsi ilə nəticələnmişdir. Bu işgalçılıq mühərabəsi zamanı minlərlə gülñahsız insan həlak oldu, hər iki ölkəyə külli miqdarda maddi və manəvi ziyan dəydi [10].

Ermənistən hərbi qüvvələri işgal altında saxladığı şəhər və kəndləri dağıdıl xarabalığa çevirdilər və işgal altında saxladıqları şəhərlərin daşını-daş üstə qoymadılar. İşgalçılıq siyasetini davam etdirən Ermənistən hərbi qüvvələri 2020-ci ilin sentiyerindən başladığı yeni həmələ zamanı Azərbaycanın dinc şəhərlərinə roket zərbələri endirdilər. Azərbaycan ordusunun əks-həmələ əməliyyəti ilə başlanan II Qarabağ mühərabəsi zamanı Azərbaycan ordusu Ermənistəni kapitulyasiya uğratdı, işgal olunmuş əraziləri azad etdi.

Bütün bunlar daha dərindən düşünməyə, götür-qoy etməyə ehtiyac olduğunu tələgin edir. Qafqazın mühərabəsiz, sülh şəraitində yaşayan bir bölgəyə əvvəl məsələ bu bölgədə yaşayan xalqlara xoşbəxtlik gətirəcəyinə inamı ar-

tırır. İstərdik ki, bu regionda bir daha müharibə olmasın, nəhaq qanlar tökülməsin, həyat gözəlləşsin. Azərbaycanın işğaldən azad edilmiş ərazilərində yenidənqurma işləri aparılsın, dağıdılmış şəhərlər bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılsın. Təbiətinin gözəlliyi, relyefinin, iqliminin flora və faunasının zənginliyi baxımdan çox qiymətli olan Qarabağ regionu Azərbaycanın, türk dünyasının və eləcə də bütün dünyanın turizm mərkəzlərindən birinə çevrilisin.

#### Ədəbiyyat

- Kalankatku M. Albaniya tarixi (tərcümə Z.M.Bünyadovundur). Bakı, Elm, 1993, 235 s.
- Бабаев И.А. Города Кавказской Албании в IV в. до н. э. - III в. н.э. Баку, Элм, 1990, 203; Q.Hacıyev Bərdə şəhərinin tarixi (e.ə.III – b.e.XVIII əsri). Bakı, "T", 2000, 324 s. c.
- Məmmədov T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, Təhsil, 2006, 400 s.
- Ибн Хаукал. Муджам ал-булдан (Книга путей и царств). Перевод Н.А.Караулова // СМОМПК, вып. XXXVIII. Тифлис, 1908, с. 79-130., s.86
- Пахомов Е.А. Бардинский клад, 1940 г. с.78; Монетные клады., вып. II; Сейфеддини М.А., Алиев З.М. Нумизматика Азербайджана, т.2, Баку, Элм, 1997, 252 с. с.40-41,
- Göyüşov R.B. Govurqalada arxeoloji qazıntılar. AMM, VIII c., Bakı, 1974, s. 44-56
- Göyüşov R.B., Quliyev N. M. Orta əsr Bərdə-Dvin ticarət yolu haqqında. AMM, VII c., Bakı, 1973, s.124-129
- Жузе П.К. Выдержки переведов по Азербайджану, НАИИ НАНА, инв. Н:504, 505 с.
- İkinci Qarabağ mühərabəsi Vikipediya, azad ensiklopediya. [https://az.wikipedia.org/wiki/Ikinci\\_Qaraba%C4%91\\_m%C4%91h%C4%91rib%C4%91s%C4%91](https://az.wikipedia.org/wiki/Ikinci_Qaraba%C4%91_m%C4%91h%C4%91rib%C4%91s%C4%91)
- Süleymanov Elxan, Süleymanov Vurğun. Ermənistən Azərbaycana qarşı silahlı təcavüzü və işgalin ağır nəticələri. Bakı, 2012, s.79.